

# Uşaqlarda dayaq-hərəkət aparatı pozulmalarının xüsusiyyətləri

## Uşaq-serebral iflici – USİ

Sülhəna Bəşirova

ADPU-nun Xüsusi təhsil kafedrasının müəllimi. Azərbaycan.  
 E-mail: [sulhanebesirova17@gmail.com](mailto:sulhanebesirova17@gmail.com)  
<https://orcid.org/0000-0001-7914-9390>

**Annotasiya.** Məqalədə serebral iflici uşaqlarda mühüm funksional sistem olan hərəki sistemin pozulmalarından söhbət gedir. Hərəki patologiya sensor çatışmazlıqla müşayiət olunduqda idrak fəaliyyəti və intellektual inkişafdan geridəqalmalara səbəb olur. Serebral iflicin əsas klinik simptomlarına inkişafdan geridəqalma, reflekslərin düzgün olmayan inkişafı, tonus patologiyası, parezlərlə əlaqədar motor funksiyaların pozulmaları daxildir. Mərkəzi sinir sistemi pozulmalarından əlavə, sinir-əzələ liflərində, oynaqlarda, qığırdaqlarda ikinci dəyişikliklər baş verir. Hərəki pozulmalarla yanaşı, psixikada pozulmalar, nitq qüsurları, görmə, eşitmə və s. pozulmalar da müşahidə olunur. Belə uşaqların mütəxəssis köməyinə və xüsusi qulluğa ehtiyacı olur. Fiziki, əmək terapiyasının tətbiqi, nitq-dil patologiyaları üzərində iş onların vəziyyətini müsbətə doğru dəyişir.

**Açar sözlər:** inkişafdan geridəqalma, hərəki pozulmalar, əzələ tonusunun patologiyası, parezlər və hiperkinezlər, fiziki terapiya.

<http://dx.doi.org/10.29228/edu.220>

**Məqaləyə istinad:** Bəşirova S. (2020) Uşaqlarda dayaq-hərəkət aparatı pozulmalarının xüsusiyyətləri. Uşaq-serebral iflici – USİ. «Məktəbəqədər və ibtidai təhsil», № 3 (232), səh. 55–66

**Məqalə tarixçəsi:** göndərilib – 08.08.2020; qəbul edilib – 25.08.2020

### Giriş / Introduction

Uşaq serebral iflici (USİ) – son illərdə uşaqlar arasında rast gəlinən, sinir sisteminin ən geniş yayılmış zədələnmələrindən biridir. Məhz buna görə bu kategoriyadan olan uşaqların inkişafı, şəxsiyyət kimi formalasması, cəmiyyətə adaptasiyası və integrasiyası – bir sözə, sosiallaşma zamanı üzləşdikləri problemlər mövzunun aktuallığını səciyyələndirən əsas amillərdəndir. Orta hesabla hər 1000 uşaqdan 6-sı serebral iflicdən əziyyət çəkir. Azərbaycanda bu uşaqların sayı 4000 nəfərdən çoxdur.

USİ beyinin erkən *ontogenetdə* (fərdi inkişaf) inkişafdan qalması və ya zədələnməsi nəticəsində əmələ gəlir. Bu zaman beyinin “cavan” şöbələri, böyük yarımkürələr daha çox zərər çəkir. Bu yarımkürələr ixtiyari hərəkətləri, nitqi və digər beyin qabığı funksiyalarını tənzimləyir. USİ müxtəlif hərəki, psixoloji və nitq pozulmaları formasında təzahür edir. Onun kliniki təsvirində hərəki pozulmalar aparıcı hesab olunur. Bu hərəki pozulmalar çox zaman psixoloji və nitq pozulmaları, digər analizatorların (görmə, eşitmə, taktil və s.) sistem pozulmaları ilə, qıçılmalarda müşayiət olunur.

USİ-nin əsas əlamətlərinə inkişafdan geriqləşme, reflekslərin düzgün olmayan inkişafı, tonus patologiyaları və parezlərlə əlaqədar olan motor funksiyaların pozulmaları da daxildir.

### Əsas hissə / Main part

Serebral iflicin ilk klinik təsviri 1853-cü ildə V.Littl tərəfindən verilmişdir. Bu xəstəlik təxminən 100 il ərzində “Littl xəstəliyi” adlandırılmışdır. “Uşaq serebral iflici” termini isə Zigmund Freydə məxsusdur. 1893-cü ildə o, bəndaxili mənşəli, oxşar klinik əlamətlərlə təzahür olunan bütün spastik iflic formalarını serebral iflic qrupunda birləşdirməyi təklif etdi.

Serebral iflicli uşaqlarda hərəki pozulmalar müxtəlif formalarda olur. Ağır formalarda uşaqlar yeriye və özünüidarəetmə bacarıqlarına, özünəxidmət vərdişlərinə yiyələnə bilmirlər. Hərəki pozulmaların orta dərəcəsində uşaqlar yeriye hərəkətlərinə yiyələnir, lakin qeyri-dəqiq, inamsız hərəkət edir, çox zaman xüsusi vasitələrdən (əsa, qoltuq ağacları və s.) istifadə edirlər. Bu dərəcəyə aid olan uşaqların müstəqil hərəkət etmə və ictimai nəqliyyatdan istifadə imkanlarında çətinliklər yaranır, onlarda özünə qulluq vərdişləri tam olaraq inkişaf etmir. Bu manipulyasiya bacarıqlarının, yəni idarəetmə fəaliyyətinin pozulması ilə əlaqədardır. Hərəki pozulmaların yüngül dərəcəsində uşaqlar müstəqil, özünə inamlı şəkildə həm qapalı məkanda, həm də onun hündürlərindən kənarda hərəkət edə, ictimai nəqliyyatından müstəqil şəkildə istifadə edə bilirlər. Onlar özlərinə qulluq edə bilirlər, idarəetmə fəaliyyəti də kifayət qədər inkişaf etmiş səviyyədədir. Bununla yanaşı, uşaqlarda düzgün olmayan, patoloji duruşlar və vəziyyətlər, yerimədə pozulmalar müşahidə oluna bilər, hərəkətlər kifayət qədər cəld deyil, ləngiməş

formadadır. Əzələ gücü azdır, kiçik motor hərəkətlərdə çatışmazlıqlar mövcuddur.

USİ bəndaxili dövrdə (*prenatal*), doğuş zamanı (*natal*) və ya uşağın həyatının ilk ilində (*erkən postnatal*), müxtəlif mənfi amillərin təsiri altında mərkəzi sinir sisteminin üzvi zədələnmələri nəticəsində əmələ gəlir. USİ-nin yaranmasına baş beyinin hərəkət və hərəkəti ötürən mərkəzlərinin doğuş zamanı və ya bəndaxili dövrdə zədələnmələri səbəb olur.

Çoxsaylı tədqiqatlar göstərir ki, inkişaf etməkdə olan dölün mərkəzi sinir sistemini təsir edə biləcək 400-dən artıq amil mövcuddur və bunlar hamiləliyin istənilən dövründə baş verə bilər. Ən təhlükəli dövr isə hamiləliyin ilk dörd ayı, yəni uşağın bütün orqanları və sistemlərinin formalasdığı dövr hesab edilir. Bəndaxili dövrdə dölə təsir edə biləcək mənfi amillərə bunlar aid edilir:

- hamiləlik zamanı ananın keçirdiyi yoluxucu, virus xəstəlikləri (infeksiyalar, qızılca, məxmərək, toksoplazmoz və s.);
- ananın orqanizmində baş verən ürək-damar və endokrin pozulmaları;
- hamiləlik toksikozları;
- dölün aldığı fiziki zədələr;
- digər fiziki amillər (həddən artıq isinmə və ya həddən artıq soyuma, güclü vibrasiya, şüalanma, o cümlədən, ultrabənövşəyi şüaların normadan artıq olması);
- bəzi dərman vasitələrinin təsiri;
- mənfi ekoloji amillər (hava və suyun istehsal tullantıları ilə çirkəndirilməsi, qida məhsullarında nitratların, zəhərli kimyəvi maddələrin, radionuklidlərin, müxtəlif sintetik əlavələrin normadan artıq olması);
- döl ilə ananın rezus-faktorunun, yaxud qan qrupunun uyğun gəlməməsi;
- anada olan problemlər (şəkərli diabet, qanaxmalar, anemiya, stress, düzgün olmayan qidalanma, vitamin çatışmazlığı və s.);
- ananın zərərli vərdişləri (narkomaniya, alkoqoldan istifadə, siqaret çəkmə və s.);
- ananın yaşı (18-dən aşağı, 35-dən yuxarı).

Serebral iflicli uşaqlar üçün psixi inkişafın xüsusi geriləmələri xarakterikdir. Bu geriləmələrin mexanizmi mürəkkəb olub, beyinin zədələnmə vaxtından, yerindən və dərəcəsindən asılıdır. Serebral iflicli uşaqların psixi fəaliyyətinin xronoloji yetişməsi kəskin şəkildə ləngiyir. Bu fonda psixi pozulmaların, hər şeydən əvvəl, dərkətmə fəaliyyətinin müxtəlif formaları müəyyən olunur. Kəskin ifadə olunmuş hərəki və psixi pozulmalar arasında dəqiqliqlə əlaqə mövcud deyil, məsələn, ağır hərəki pozulmalar yüngül psixoloji geriləmə ilə müşayiət oluna bilər. USİ-nin qalıq təzahürləri isə ayrı-ayrı psixi funksiyaların ağır inkişafdan qalma dərəcəsi ilə, yaxud ümumilikdə psixoloji inkişafdan geriqləmə ilə müşahidə oluna bilər. Belə uşaqlar üçün müxtəlif hərəki, nitq, sensor qüsurlarla yanaşı, baş beyinin üzvi zədələnməsi ilə şərtləndirilmiş özünəməxsus psixi inkişaf xarakterikdir. Psixoloji inkişafın genezisində sosial əlaqələrdə məhdudluğun əmələ gəlməsi, eləcə də təlim-tərbiyə şəraiti olduqca vacib rol oynayır.

USİ zamanı nəinki dərkətmə fəaliyyətinin, həm də emosional-iradi sahələrin də formalasması pozulmuş olur. Serebral iflicdə dərkətmə fəaliyyətinin pozulması bütün uşaqlar üçün xarakterik olan bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə aşağıdakılardır:

1. Ayrı-ayrı psixi funksiyaların qeyri-bərabər pozulmaları – bu xüsusiyyət Sİ zamanı baş beyinin erkən inkişaf mərhələsində mozaik xarakterli zədələnmələrlə əlaqədardır.

2. Müşahidə olunan yüksək yorğunluq əlamətləri, bütün psixi proseslərin tükənməsi – bunlar da mərkəzi sinir sisteminin zədələnmələri ilə əlaqədardır.

3. Ətraf aləm haqqında bilik və təsəvvürlərin azlığı – serebral iflicli uşaqlar ətraf aləmdə baş verən bir çox hadisələrdən və sosial sahədən xəbərsizdir. Cox vaxt ancaq öz təcrübələrində baş verən hadisələr haqqında təsəvvürlərə malik olurlar. Bu, aşağıdakı səbəblərlə şərtlənmişdir:

- məcburi təcridolunma;
- uzunmüddətli hərəkətsizlik, yaxud yerdəyişmə ilə bağlı çətinliklərlə əlaqədar uşağın böyükərlə, həmyaşidləri ilə əlaqələrinin məhdudlaşması;
- əşyavi-praktik fəaliyyət əsnasında hərəki və sensor pozulmaların təzahürü ilə əlaqədar olaraq ətraf aləmin dərk olunmasında meydana çıxan çətinliklər.

USİ zamanı müxtəlif analizatorların koordinasiyalı fəaliyyətində pozulmalar qeyd olunur. Görmənin, eşitmənin, əzələ-oynaq hissələrinin patologiyaları ümumilikdə qavrayışa öz təsirini göstərir, alına biləcək informasiyanın həcmi azalır, uşaqların intellektual inkişafi məhdudlaşır.

Serebral iflicli uşaqların 25%-də görmə anomaliyaları, görmə qavramasında pozulmalar müşahidə olunur. Bu pozulmalar görmənin kifayət qədər fiksasiya etməməsi, görmə sahələrinin kiçilməsi, görmə dəqiqliyinin azalmasında özünü göstərir. Cox zaman çəpgözlük, görmədə ikiləşmə, üst göz qapağının sallanması hallarına rast gəlinir. Hərəkət məhdudiyyətləri görmə-motor koordinasiyasının formalasmasına mane olur. Görmə analizatorlarında olan pozulmaların bu xüsusiyyətləri ətraf aləmdə baş verən hadisələrin, mövcud əşyaların natamam, bəzi hallarda isə təhrif olunmuş şəkildə qavranılmasına gətirib çıxarır.

USİ zamanı eşitmə analizatorlarının məkan-fərqləndirici fəaliyyətinin çatışmazlığı da müşahidə olunur. Uşaqların 20–25%-də, xüsusən də hiperkinetik formalarda eşitmənin azalması görünür. Bu hallarda yüksək tezlikli səs tonlarında eşitmənin azalması zamanı aşağı tezlikli tonlarda saxlanılması müşahidə edilir. Bu zaman səslərin tələffüzündə xarakterik pozulmalar müşahidə olunur. Yüksək tezlikli səsləri (*k, s, f, ş, v, t, p*) eşitməyən uşaq onların tələffüzü zamanı çətinlik çəkir, nitq prosesində bu səsləri ya ötürür, tələffüz etmir, ya da başqları ilə əvəz edir.

USİ-nin bütün formalarda kinestetik analizatorlarda (taktıl və əzələ-oynaq) ağır inkişaf pozulmaları və ləngimələri müşahidə edilir. Uşaqlar görmə nəzarəti olmadan əl barmaqlarının hərəkət istiqamətini və vəziyyətini müəyyən etməkdə çətinlik çəkirler. Barmaqların ovalvari hərəkətləri çox zaman zəif olur, əşyaları

toxunma (taktıl) vasitəsi ilə tanıma zamanı çətinliklər meydana çıxır. Uşaqların əksəriyyətində *astereognos* (görmə nəzarəti olmadan əşyaları tanımanın pozulması və ya imkansız olması) qabarıq şəkildə özünü göstərir. USİ zamanı barmaqların kiçik motor hərəkətləri, əşyalarla manipulyasiya bacarığı pozulmuş olur.

Serebral iflicli uşaqlarda, hərəki pozulmalarla əlaqədar olaraq, özünün və ətrafdakıların dərk olunması ("mən" anlayışı) pozulmuş olur. Ali psixi funksiyaların formalaşmaması dərketmə pozulmalarının əsas səbəbi hesab edilir. Ən çox ayrı-ayrı beyin qabığı funksiyaları zərər çəkmiş olur. Zaman və məkan anlayışlarının formalaşmasında çatışmazlıqlar qeyd olunur. Uşaqlarda bədən sxeminin pozulmaları kəskin ifadə olunmuş formadadır. Əl, üz və bədənin aparıcı hissələri haqqında təsəvvürlər, sağlam həmyaşidləri ilə müqayisədə, olduqca gec formalaşır. Uşaq onları öz üzərində və başqa şəxslərin üzərində göstərməkdə çətinlik çəkir. Bədənin sağ və sol tərəfinin diferensiasiyası mürəkkəbləşir. Məkan anlayışlarının əksəriyyəti (*öndə, arxada, arasında, üstündə, aşağıda*) çətinliklə mənimşənilir. Uşaqlar *məkan, məsafə, uzaq, yaxın* anlayışlarını çətinliklə mənimşəyirlər. "Uzaqda", "yaxında" anlayışları "orada", "burada" kimi yer zərfləri ilə əvəz olunur. Onlar məkan əlaqələrini eks etdirən *altında, üstündə, yanında* kimi zərflərin mənalarını başa düşməkdə çətinlik çəkirler. Məktəbəqədər yaşda serebral iflicdən əziyyət çəkən uşaqlar həcm anlayışını mənimşəyir, əşyaların formalarını isə qeyri-dəqiq qavrayırlar. Oxşar fiqurlar olan dairə və ovalı, kvadrat və düzbucaqlını fərqləndirməkdə çətinlik çəkirler.

Dayaq-hərəkət aparatının pozulmaları olan uşaqlarda çatışmazlıqlar bir sıra başqa xəstəliklərlə də şərtlənmiş ola bilər. Bu sıraya *poliomielit* (viruslarla yoluxma nəticəsində sinir sisteminin zədələnməsi və əzələlərin iflici) xəstəliyinə yoluxma zamanı hərəki əzələlərin iflici, dayaq-hərəkət aparatının müxtəlif anadangəlmə və sonradan qazanılmış deformasiyaları aiddir. Bundan başqa, *artoqripoz* (əl və ayaqların çoxsaylı anadangəlmə əyilikləri – bu zaman oynaqların hərəkəti məhdudlaşmış olur), *axondroplaziya* və ya *xondrodistrofiya* (boyunun, başın və bədənin normal inkişafı ilə yanaşı, əl və ayaqların sümük sisteminin böyüməsində anadangəlmə gerilik), *miopatiya* (əzələ hüceyrələrinin pozulması ilə bağlı irsi xəstəlik) zamanı əzələlərin atrofiyası və əzələ zəifliyi xarakterikdir.

Bu kateqoriyadan olan uşaqların kütləvi məktəblərdə təhsil almaları mümkün deyil, onların psixi və fiziki inkişaf xüsusiyyətləri bunu qeyri-mümkün edir. Belə uşaqların motor inkişafının gedişi pozulmuş olur ki, bu da sinir-psixi funksiyaların formalaşmasına mənfi təsir göstərir. Hərəkət – orqanizmin həyat fəaliyyətinin əsas mənbəyidir. Onun əsas funksiyaları – tələffüs, qan dövranı, udma aktı, bədən hərəkətləri, nitq, tələffüz və s. proseslər hərəkətlərin hesabına həyata keçirilir.

Nitq aparatı əzələlərində əzələ tonusunu pozulmalarının xarakterik dəyişkənliyi, onun ətraf təsirlərdən asılı olması, uşaqın emosional vəziyyəti, bədənin və başın fizioloji vəziyyəti nitqin tələffüz xüsusiyyətlərini şərtləndirir. Nitq əzələlərində

**hiperkinezlərin** (şəxsin özündən asılı olmayan, qeyri-iradi hərəkətlər) əmələ gəlməsi nitqi kobud, anlaşılmaz və ya mümkünzsuz edir. Bundan başqa, uşaqlarda döş qəfəsi əzələlərində də hiperkinezlər qeyd olunur. Belə uşaqlarda müxtəlif hərəki pozulmalar bir sıra amillərlə şərtlənir və onlar xəstəliyin xüsusiyyətləri ilə birbaşa əlaqədardır. Bu amillər aşağıdakılardır:

- əzələ gücünün aşağı olması ilə uzlaşan sərbəst hərəkətlərin mümkünzsizlüyü; əllərin yuxarı qaldırılması, irəli uzadılması və ayaqların açılıb-yığılma hərəkətlərinin çətinliyi;
- əzələ tonusunun pozulması (Əzələ tonusu özünü hissətməyə əzələnin cavab reaksiyasıdır. Hər hansı bir hərəkət aktı üçün normal əzələ tonusu vacibdir. Bu tonus uşaqın xüsusi pozalarını müəyyənləşdirir: ayaqlar diz oynaqlarında qatlanmış, qollar bədənə sıxlımlı, dırsek oynaqlarında bükülmüş olur; barmaqlar yumruq kimi sıxlımlı olur);
- məcburi hərəkətlərin yaranması – *hiperkinezlər* (Bu, sərbəst hərəkətlərin yerinə yetirilməsində çətinlik yaradır, çox vaxt onları mümkünzsuz edir);
- hərəkətin koordinasiyasının və tarazlaşmanın pozulmaları (Bu zaman oturma, dayanma və yerimə hərəkətləri pozulur);
- bədən və onun hissələrinin hərəkətlərinin hiss olunmasında pozulmaları – *kinesteziyalar* (Hərəkətlərin hiss edilməsi xüsusi hissəyyat hüceyrələrinin köməyi ilə həyata keçirilir. Bu hüceyrələr əzələlərdə, oynaqlarda yerləşir, bədənin hərəkəti və vəziyyəti haqqında məlumatı mərkəzi sinir sistemini ötürür).

Dayaq-hərəkət aparatında pozulmaları olan uşaqların təlimi poliomielit və serebral iflicli uşaqlar üçün xüsusi internat məktəblərində həyata keçirilir. Bu məktəblərə məktəbyaşlı uşaqlar qəbul olunur, lakin bu uşaqlar müstəqil hərəkət edən, fərdi yanaşmaya ehtiyac duyan uşaqlardır. Serebral iflicli uşaqlar bu məktəblərdə xüsusi siniflərə yerləşdirilirlər.

**USİ və onun təsnifatı.** Dayaq-hərəkət aparatında pozulmaları olan uşaqların əsas kontingentini serebral iflicli uşaqlar təşkil edir. Uşaq serebral iflici – formalaşmamış beyinin xəstəliyidir, bu xəstəlik müxtəlif mənfi amillərin təsiri nəticəsində yaranır. Bu amillər bətdəxili, doğuş zamanı və ilkin inkişaf dövründə uşaq təsir edə bilər. Baş beyinin hərəkət mərkəzləri zədələnmiş olur və nəticədə onun formalaşmasının ləngiməsi və pozulması baş verir.

Serebral iflicli uşaqlarda müxtəlif pozulmalar müşahidə olunur:

- hərəkət pozulmaları;
- intellektual pozulmalar;
- nitq pozulmaları;
- beyin qabığının ali mərkəzlərinin funksiyalarının pozulmaları.

Sərbəst hərəkətlər uşaqların sinir-psixi inkişafında mühüm yer tutur və bu hərəkətlər müəyyən məqsədə yönəlmüş olur. İnsanın formalaşmasında bu hərəkətlər aparıcı rola malikdir. Funksional hərəkət sisteminin formalaşmasında beyin

fəaliyyətinin integrativ təşkilinin də mühüm rolu vardır. Beyinin hərəkət mərkəzlərinin zədələnməsi funksional hərəkət sisteminin formallaşma mərhələlərinin ardıcılığını dəyişir və zəiflədir. Mütəxəssislər bildirirlər ki, USİ-ni erkən uşaqlıq dövründə aşkarlamaq mümkündür.

Beyinin serebral iflici zəif, orta və kəskin dərəcələrdə ola bilər. **Zəif** dərəcəli serebral iflicdə uşağın davranışında problemlər olsa da, hərəkət edə bilir. **Orta** dərəcəli serebral iflici uşaqqın gəzərkən axsayır. Belə uşağın dayağı, yaxud əl ağacına ehtiyacı olur. **Kəskin** serebral iflic uşağın bütün fiziki qabiliyyətlərinə mənfi təsir göstərir.

Serebral iflici olan uşaqlarda bəzən öyrənmə ilə bağlı, eşitmə-görmə, yaxud əqli gerilik problemləri ola bilər. Beyinin məruz qaldığı zədələnmələrin ölçüsündə asılı olaraq, serebral iflicin dərəcələri dəyişə bilər.

Uşaq serebral iflicini ilkən əlamətlərə görə aşkarlamaq mümkündür:

- qidalanmada çətinliklər;
- oyanıqlıq, əsəbilik;
- uşağın 1,5 aylığında başını saxlaya bilməməsi;
- hərəki bacarıqların inkişafında ləngimə;
- erkən şərtsiz reflekslərin 4–6 aya qədər davam etməsi;
- oyuncaya tərəf yönəlməməsi (4 aydan sonra);
- uşağın qeyri-iradi hərəkətlər etməsi;
- ana ilə kontakta girməməsi, ana südündən imtina etməsi.

Serebral iflicin aşağıdakı formaları vardır:

**Spazmatik serebral iflic** – əzələ həddindən artıq gərilmiş vəziyyətdə olur. Hərəkətlərə, xüsusilə ayaq, əl və bel hərəkətlərinə nəzarət olunmur. Ən geniş yayılmış formalardan hesab olunur.

**Atetoid və ya diskinetik serebral iflic** – bədənin bütün hərəkətlərinə mənfi təsir göstərə bilir. Asta və nəzarət edilməyən bədən hərəkətləri minimum əzələ gərilməsi ilə müşayiət olunur. Uşağın oturması və gəzməsi çox çətin olur.

**Qarışiq serebral iflic** – yuxarıda sadalanan əlamətlərin birləşmiş variantıdır. Belə uşaqlarda əzələ gərilməsi həm yüksək, həm də aşağı səviyyədə olur. Bəzi əzələlər həddindən artıq boşalmış olur ki, bu da yöndəmsiz qeyri-iradi hərəkətlərin meydana çıxmamasına səbəb olur.

USİ bir neçə klinik mərhələ keçərək, *rezidual* (son nəticə olaraq orqanizmdə qalan fəsadlarla müşahidə olunan mərhələ – buna *qalıq əlamətlər dövrü* də deyilir) mərhələ ilə tamamlanır. Bu mərhələdə hərəki stereotiplər, deformasiyalar özünü göstərir. Xarakterik psixi və nitq pozulmaları formallaşır. Belə pozulmalar psixoorqanik şəkildə inkişaf edir. Xəstəliyin ağırılıq dərəcəsindən asılı olaraq, uşaqlar müstəqil və ya başqalarının köməyi ilə hərəkət etməyi, oxumağı, yazmayı, özünəxidmət bacarıqlarını mənimşəyirlər. Tədris imkanları, nitqin, yazının, hesabın öyrənilməsi və sosial uyğunlaşma psixikanın, mücərrəd təfəkkürün pozulma dərəcəsindən asılıdır. Belə uşaqların xarakterindəki patoloji xüsusiyyətlər

düzgün olmayan tərbiyə ilə izah olunur. Eqoizm, həddindən artıq tələbkarlıq, hətta kliniki dərəcədə tündməcazlıq meydana çıxır. Bəzi hallarda yeniyetməlik dövründə xəstəliklə əlaqədar nevrotik simptomlar da təzahür edir. Belə xəstələrin müalicəsi uzunmüddətli və kompleks xarakterli olub, fizioterapevtik əməliyyatları və müalicəvi bədən tərbiyəsinə özündə ehtiva edir. Uşaqlar sanatoriyalarda, bərpa mərkəzlərində uzunmüddətli müalicə alırlar.

Xəstəliyin müəyyən kinestetik formaları üçün dərkətmə fəaliyyətinin bir sıra pozulmaları xarakterik hesab olunur. **Spastik diplegiya** (hər iki ətrafdə əzələlərin həddən artıq gərilməsi) zamanı məkana bələdləşmənin özünü kifayət qədər göstərməməsi şəraitində şifahi-məntiqi təfəkkürün qənaətbəxş inkişafi müşahidə olunur. USİ-nin bu formasında uşaqlar üçün məntiqi təfəkkürün, nitq təcrübəsinin iştirakını tələb edən tapşırıqların yerinə yetirilməsində xüsusi çətinlik yaranır. Bununla yanaşı, onlar məkana bələdləşmə ilə əlaqədar tapşırıqların yerinə yetirilməsində bir çox çətinliklərə qarşılaşırlar: əşyanın formasının dəqiq surətini çıxara bilmir, asimetrik fiqurları çox vaxt güzgü görüntüsü kimi təsvir edir, bədənin və istiqamətin sxemini çətinliklə mənimşəyirlər və s. Belə uşaqlarda çox vaxt sayma bacarıqlarında pozulmalar da müşahidə olunur. Bu pozulmalar kütlənin qlobal şəkildə qavranılması, tam ilə onun hissələrinin müqayisə edilməsi, say tərkibinin mənimşənilməsində, ədədlərin ardıcıl düzülüşünün qavranılması, riyazi işarələrin mənimşənilməsindəki çətinliklərdə təzahür edir. Ali beyin qabığı funksiyalarının ayrı-ayrı lokal pozulmaları bəzən kəskin ifadə olunmuş *akalkuliya* (rəqəmləri tanımamaq) formasını alır. USİ-nin digər formalarında da bu, müşahidə oluna bilər, lakin onlar daha çox spastik diplegiya zamanı müşahidə olunur.

**Hemiparez** – bədənin bir tərəfinin, (sağ və ya sol yarımkürənin) zədələnməsidir. Sağ tərəfin hemiparezi zamanı uşaqlarda əksər hallarda optik-məkan *disgrafiyası* (yazında pozulmalar) müşahidə olunur. Optik-məkan pozulmaları oxu və yazı zamanı əmələ gəlir: oxu mürəkkəbləşmiş və ləngimmişdir, çünki uşaqlar yazılışça oxşar olan hərfəri qarışiq salırlar, yazı zamanı isə güzgüvari yazı elementləri müşahidə olunur. Həmyaşidləri ilə müqayisədə onlarda bədənin sxemi haqqında təsəvvürlər daha gec formallaşır. Onlar uzun müddət sağ və sol tərəfi fərqləndirə bilmirlər.

USİ-nin *hiperkinetik* (yüngül formada zədələnmələr) formasında intellektual pozulmanın quruluşu özünəməxsusluğunu ilə seçilir. Beyinin qabiqaltı sahələrinin daha çox zədələnməsi ilə əlaqədar olaraq, uşaqların əksəriyyətində intellekt, potensial olaraq, saxlanmış olur. Pozulmanın quruluşunda aparıcı yeri eşitmə qavrayışının kifayət qədər olmaması və nitq pozulmaları (*hiperkinetik dizartriya*) tutur. Nitqin təsdiqini tələb edən tapşırıqların icrası zamanı uşaqlar çətinlik çəkir, vizual təlimatları isə daha yaxşı icra edirlər.

USİ-nin hiperkinetik forması üçün məkanda bələdləşmənin qənaətbəxş inkişafi xarakterikdir. Təlim zamanı yaranan çətinliklər isə çox zaman nitq və eşitmə pozulmaları ilə əlaqədar olur. Serebral iflicli uşaqlar üçün emosional-iradi sahənin

müxtəlif pozulmaları xarakterikdir. Bir qrup uşaqlarda bu pozulmalar yüksək emosional həyəcanlanma, qıcıqlanma, yüksək hərəki fəaliyət (dəcəllik) şəklində, digərlərində tormozlanma, utancaqlıq, cəsarətsizlik şəklində təzahür edir. Əhvali-ruhiyənin dəyişməyə olan meyilliliyi əksər hallarda reaksiyaların emosional ətalətliliyi ilə yanaşı müşahidə olunur. Belə ki, ağlamağa və ya gülməyə başlayan uşaq dayana bilmir. Emosional həyəcanlılığının yüksək səviyyədə olması çox zaman ağlağanlıq, qıcıqlanma, ərköyünlük, etiraz reaksiyası ilə birgə müşahidə olunur. Bunlar uşaq yeni mühitə düşdürü və ya yorulduğu zaman daha da artır. Qeyd etmək lazımdır ki, hərəki pozulmalar serebral iflicdən əziyyət çəkən uşaqların hamısında müşahidə olunmur: intellekti saxlanmış uşaqlarda əqli cəhətdən geri qalan uşaqlarla müqayisədə daha az, spastik uşaqlarda isə hiperkinezli uşaqlara nisbətən daha az müşahidə olunur.

Serebral iflicli uşaqlarda şəxsiyyətin inkişafında pozulmalar qeyd olunur. Bu pozulmalar bir çox amillərin fəaliyyəti ilə (bioloji, psixoloji, sosioloji və s.) bağlıdır. Öz vəziyyətinin dərk olunması ilə bağlı reaksiya ilə yanaşı, sosial *deprivasiya* (psixofizioloji və sosial ehtiyacların təmin edilməsi qabiliyyətinin azalması və ya tamamilə itirilməsi) və düzgün olmayan tərbiyə də buna öz təsirini göstərir. Fiziki çatışmazlıqlar uşağı, yeniyetmənin sosial vəziyyətinə, mövqeyinə, onun ətraf aləmlə münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Aparıcı fəaliyyətin və ətrafdakılarla ünsiyyətin təhrif edilməsi bunun nəticəsi kimi özünü göstərir.

Serebral iflicli uşaqlarda fəaliyyətə istiqamətlənmiş motivasiyanın aşağı düşməsi, narahatlıq və ünsiyyətlə əlaqədar qorxular, sosial əlaqələrin mümkün qədər məhdudlaşmasına meyillilik kimi inkişaf pozulmalarına rast gəlinir. Şəxsiyyətin inkişafdan qalması həyatın praktik və məişətlə bağlı tərəflərinə zəif bələdləşmədə, qərarların sadəliyində təzahür edir. Uşaqlarda və yeniyetmələrdə müstəqil praktik fəaliyyət istəyi və bacarığının olmaması formalaşır. Cəsarətsizlik, utancaqlıq, öz maraqlarını qorumaq bacarığının olmaması kimi şəxsi xüsusiyyətlərin formalaşması sosial adaptasiyanın çətinləşməsinə səbəb olur. Bu, yüksək həssaslıq, təsirlilik, küsəyənlik, özünəqapanma ilə müşayiət olunur.

Intellektin aşağı səviyyəsi şəxsiyyətin inkişaf xüsusiyyətlərinin, öyrənmə maraqlarının, tənqidin yanaşmanın aşağı səviyyəsi ilə xarakterizə olunur. Bu hallarda natamamlıq hissini olduğu vəziyyətlər daha az təzahür etsə də, laqeydlik, ixtiyari cəndlərin və motivasiyanın zəifliyi qeyd olunur. E.S.Lalijnyukun fikrincə, nevroloji pozulmalar (USİ-nin formaları) ilə xəstələrin xarakterik və emosional xüsusiyyətləri arasında müəyyən qədər *korrelyasiya* (bir və ya bir neçə göstərici arasında asılılıq) hiss olunur: spastik diplegiyalı uşaqlar qorxmağa meyilliirlər, cəsarətsizdirlər, passivdirlər, ətrafdakılarla ünsiyyətə, əlaqəyə çətinliklə girirlər, fiziki qüsurlu olmaları onlara çox ağır təsir göstərir. USİ-nin hiperkinetik formasında isə uşaqlar daha fəal, emosional, ünsiyyətcil olurlar, çox zaman öz qüsurlarına o qədər də tənqidin yanaşmır, öz imkanlarını həddindən çox qiymətləndirirlər.

Beləliklə, serebral iflicli uşaqların psixoloji inkişafi dərkətmə fəaliyyətinin, emosional-iradi sahənin və şəxsiyyətin formalaşması prosesinin pozulması ilə xarakterizə olunur.

Hərəki funksiyaların formalaşması üçün aparılan korreksiyaedici işin kompleks sisteminin əsas istiqamətlərinə medikamentoz, fizioterapevtik, ortopedik müalicələr daxildir. Bundan əlavə, müxtəlif masajlar və müalicəvi idman hərəkətləri həyata keçirilir. Qüsürün strukturundan, xüsusiyyətdən, uşağın psixi fəaliyyətdən və somatik vəziyyətdən asılı olaraq, bu müalicə fərdi xarakter daşımmalıdır. Fizioterapevtik müalicə spastikliyin zəifləməsinə, əzələlərdə qan dövranının yaxşılaşdırılmasına yönəldilməlidir. Ortopedik tədbirlər ortopedik rejim və vasitələrin istifadəsini nəzərdə tutur.

Uşaq serebral iflicinin müalicəsi kompleks şəkildə həyata keçirilir:

#### 1. Medikamentoz müalicə:

- əzələ spazmını aradan qaldırmaq üçün dərman preparatları (baklofen, midokalm və s.)
- beyin metabolizmini artırmaq üçün nootrop preparatlar (pirasetam, pantoqam və s.)
- antihomotoksik terapiya – bioloji müalicə metodları (uşaqların orqanizmində toksinlərin təmizlənməsinə və immun sisteminin gücləndirilməsinə yönəlmüşdür);
- simptomatik müalicə (qicolma əleyhinə, dehidratasiyaedici preparatlar və s.).

#### 2. Tibbi reabilitasiya metodları:

- fizioterapiya;
- kinezoterapiya;
- massage;
- loqopedik və psixoloji müalicə;
- refleksoterapiya.

#### Ortopedik və cərrahi müalicələr:

- əzələ və vətərlərdə aparılan əməliyyatlar (miotenotomiya);
- oynaqlarda aparılan rekonstruktiv əməliyyatlar;
- ortopedik ayaqqabıdan, korsetlərdən və s. istifadə.

#### 3. Zooterapiya – ippoterapiya (atlarla müalicə), delfin terapiyası, *konis*-terapiya (itlərlə müalicə), *cat*-terapiya (pişiklərlə müalicə) və s.

Bu müalicə metodlarından heç biri digərini əvəz edə bilməz, ona görə də müalicə, patoloji prosesin xarakterindən asılı olaraq, kompleks və sistemli aparlmalıdır.

#### Nəticə / Conclusion

Beləliklə, araşdırmalardan bu nəticəyə gəlirik ki, serebral iflicli uşaqlarda hərəki patologiya sensor çatışmazlıqlarla müşayiət olunduqda idrakin və intellektin inkişafdan qalmasına səbəb olur.

Serebral iflici olan uşaqlar, bir qayda olaraq, mütəxəssis köməyinə və xüsusi qulluğa ehtiyac duyurlar. Fiziki, əmək və nitq-dil terapiyasının tətbiqi uşaqların vəziyyətini yaxşılaşdırır. Uşaqlara fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsilə geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s. öyrədilir. Nitq-dil patologiyası ilə bağlı məşqlər zamanı isə uşağın danışığında, ünsiyyət prosesində yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.

Dayaq-hərəkət aparatında pozulmaları olan insanlar cəmiyyətin ayrılmaz hissəsidir və onların vəziyyətlərinin hərtərəfli öyrənilməsi, adaptasiya, integrasiya problemlərinin araşdırılaraq üzə çıxarılması, onların həlli yollarının tapılması bu günün ən vacib məsələlərindəndir. Problem həm mənəvi, həm də psixoloji-pedaqoji baxımdan çox əhəmiyyətli olduğu üçün həmişə öz önəmli yerini qoruyub saxlamışdır. USİ – inkişaf edən bir xəstəlik deyil. Yaş artdıqca və müalicənin təsiri altında uşağın vəziyyəti müsbətə doğru dəyişməyə başlayır. Buna görə də serebral iflici uşaqların həyata adaptasiyası və cəmiyyətə integrasiyası üçün bütün mümkün imkanlardan istifadə etmək tövsiyə olunur.

### Ədəbiyyat / References

1. Abasova S. A. (2017). Uşaq serebral iflicinin kliniki təzahürləri (elmi-tədqiqat işi). Bakı, 66 s.
2. Hüseynova N.T., M. Ş. Məlikov. (2018). Xüsusi pedaqogikanın müasir problemləri. Bakı, 91 s.
3. Arxipova Y. F. (1989). Korreksionnaya rabota s detmi s serebralnim paralichom. (dorechevoy period). Moskva, 183 s.
4. Vigotskiy L.S. (1983). Sobranie sochineniy. T. 5. Moskva.
5. Vinarskaya Y.N., Pulatov A. M. (1973). Dizartriya i ee topiko-diagnosticheskoe znachenie v klinike ochagovix porajeniy mozga. Tashkent.
6. Ippolitova M.V., Babenkova R.D., Mastukova Y.M. (1980). Vospitaniye detey s serebralnim paralichom v semье. Moskva.
7. Lebedinskiy B.Z.(2003). Narusheniye psicheskogo razvitiya v detskom vozraste. Moskva, 103 s.
8. Lubovskiy V.I. (1989). Psixologicheskie problemi diagnostiki anomalnogo razvitiya detey. Moskva.
9. Mamaychuk I.I. (2001). Psixologicheskaya pomosh detyam s problemami v razviti. 110 s.
10. Osnovi spesialnoy psixologii. (2002). Pod. red. V. L. Kuznetsovoy. Moskva.
11. Semago N.Y. (2000). Problemnie deti. Moskva, 69 s.
12. Usanova O.N. (1990). Speciajnaya psixologiya. Moskva, 81 s.